

Qələbəni xalq, Lider və ordu birliyi qazandı

YENİ AZƏRBAYCAN PARTİYASININ YOLU HEYDƏR ƏLİYEV YOLUDUR



MÜSTƏQİLLİK DÖVRÜNÜN ƏN BÖYÜK BÜDCƏSİ PARTİYANIN ZƏFƏR İLİNƏ TÖHFƏSİDIR

- Musa bəy, 1990-ci illərdə Azərbaycanda yeni partianın yaradılmasını zəruri edən əsas amillər nə idi?

- Həmin dövrde partianın yaranması üçün tarixi zərurət var idi. Azərbaycan 1991-ci ilin oktyabrında öz müstəqilliyini elan etdə, hələ biz dövlətimizi qura bilmemişdik. Hakimiyətdə hərc-mərclik var idi. İlk dövrlərde Ayaz Mütəllibov Moskvanın diktəsi altında hərekət edirdi ve müstəqil dövlət siyasetini apara bilmirdi. Xalq Cəbhəsi hakimiyətə gələndən sonra dövlətçilik və siyasi təcrübəsi olmadığına görə romantik, fəlsəfi düşüncələrlə hakimiyətin başında dəyanmağa çalışırdı. Belə bir halda da dövlət qurmaq mümkün deyildi. Eyni zamanda, Dağlıq Qarabağda 1988-ci ildən başlayan erməni separatizmi, hadisələrin müharibə sferasına keçməsi və torpaqlarımızın işgal altına düşməsi bizim həm iqtisadi-sosial vəziyyətimizi, həm də dövlət quruculuğu proseslərimizi xeyli zəiflətmış oldu.

ZİYALILAR YENİ PARTİYA YARATMAQ ÜÇÜN HEYDƏR ƏLİYEVƏ MÜRACİƏT EDİRDİ

Belə bir halda Azərbaycan xalq tanıldığı və gücünə bələd olduğu lider kimi Heydər Əliyevi görürdü. Çünkü Heydər Əliyev Sovet dönməndə 14 il Azərbaycana rəhbərlik etmişdi, Sovet Azərbaycanını demək olar ki, yenidən qurmuşdu və ədalətlə bir rəhbər olmuşdu. Ona görə də, xalq düşdüyü belalardan xilas olmaq üçün Heydər Əliyevə müraciət edirdi. Azərbaycan ziyalilərinin da bir çoxu Heydər Əliyevi yeni qurulan partianın rəhbəri kimi görmək istəyirdi və o partianın xətti ilə Azərbaycanın yeni iqtidarı formalaşdırmaq barədə düşünürdülər. Heydər Əliyev həmin vaxt Naxçıvanın müstəqilliyini qoruyurdu. Bu dövr ərzində həm Naxçıvan Muxtar Respublikası, həm də Azərbaycanın özü böyük təhlükə qarşısında idi. Bu təhlükələri önləməkdən ötrü bizim bir

grup ziyalımız Heydər Əliyevlə görüşüb məsləhətlər alırdı. Hətta bu dövrde məşhur "91-lər"in Heydər Əliyevə müraciəti olmuşdu. Bu hadisələrin fonunda nəhayət, Yeni Azərbaycan Partiyasının qurulması ilə bağlı bir təşəbbüs qrupu formalasdı.

- Heydər Əliyev partiya qurub, ölkəni burulğandan xilas etməyə razı olsa da, ona qarşı çoxsaylı təzyiqlər var idi. Kimlər hakimiyəti təhvil verməkdən qaçırdı?

- Həmin dövrəki iqtidar 121-ci maddənin 2-ci bəndini tətbiq edərək bildirirdi ki, 65 yaşından yuxarı insanlar prezident seçilə bilmezlər. Ancaq 1992-ci ilin aprel-may aylarında yaş senzinin aradan götürülməsi ilə bağlı mitinqlər təşkil olundu. O zaman hakimiyətdə olan Yaqub Məmmədov ikili bir oyun oynadı. Mitinq iştirakçılarına mitinqi dayandırmağı təklif etdi və Ali Sovetin sessiyasını çağırıb bu qərarın leğv ediləcəyi ilə bağlı vəd verdi. Ancaq daxildə bu məhdudiyyətin aradan qaldırılmaması ilə bağlı təkliflər iştirakçıları sürülürdü. O vaxt mitinqlərde iştirak edən Əlince cəmiyyətinin içərilərindən yeni partianın yaradılması ilə bağlı ideyalar ortaya çıxdı. Yeni yaradılan partiya Azərbaycanın xilasına və dövlətçiliyinə xidmət etməli idi. Nəhayət xalqın iradəsi və əzmi öz nəticəsini göstərdi. 1992-ci il noyabrın 21-də Heydər Əliyevin rəhbərliyi altında Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Partiyanın birinci nizamnaməsi Heydər Əliyev tərəfindən yazılmışdı. Partiyanın əsas programı dövlətçilik, ölkənin ərazi bütövlüyü, milli həmrəylik, tərəqqi və inkişaf idi.

**XALQ ÖZ XİLASKARINI HEYDƏR
ƏLİYEVİN ŞƏXSİNDƏ GÖRÜRDÜ**

- Partiya yaranandan sonra ilk dəyişikliklər özünü hansı proseslərə göstərdi?

- Partiya yaranandan qısa müddət sonra təşkilatlanma prosesi getdi. O zaman hakimiyətdə olan Xalq Cəbhəsi və Müsavat cütlüyü hər cür maneələr törədirdi. Ancaq bu axının qarşısında dəyanmaq mümkün deyildi. Xalq öz xilaskarını yalnız Heydər Əli-

Yeni Azərbaycan Partiyasının hər ildönümü xalqımız, dövlətimiz üçün tarixi hadisədir. Xoşbəxtik ki, 29 il öncə xalqımızın ən ağır günlərində Ümummilli Lider Heydər Əliyev dövlətin xilası üçün belə bir partianı yaratdı. Partianın hakimiyətdə olduğu dövrde keçdiyi inkişaf yolu, Azərbaycana beynəlxalq ələmdə sarsılmaz mövqə və nüfuz qazandırması, həmcinin xalqın rifahına yönəlmış islahatlara imza atması ilə bağlı YAP-in idarə Heyətinin üzvü, deputat Musa Quliyev ilə həmsöhbət olduq.

evin şəxsində görürdü. Bu dövrə Azərbaycanda çox ciddi hakimiyət böhərni baş verdi. Xalq cəbhəsi ilə Sürət Hüseynov arasında fikir ayrılıqları yarandı. Hətta Gəncədə vətəndaş müharibəsinin başlamasına şərait yarandı. Hakimiyətdə olan qüvvələr, Ali Sovetin o zamankı sədri, Prezident Əbülfəz Elçibey özü şəxsan Heydər Əliyevə müraciət etdi. Müraciətlərden sonra Heydər Əliyev Milli Məclisde çıxış edərək fikirlerini bildirdi. Hətta çaxnaşmaların yaşandığı Gəncəyə de getdi.

Bu proseslərdən sonra hakimiyət böhərni aradan qaldırıldı, bir neçə dəfə baş verən dövlət çevirilişlərinin də qarşısı alındı. Nahayət, 1995-ci ildə Yeni Azərbaycan Partiyası böyük səs çoxluğu ilə qalib gələrək iqtidara keçdi. Yeni Azərbaycan Partiyası yaradığı dövrən bu yana bütün seçimlərdə qalib gəlmış partiyadır. Bu da xalqın partiyaya sonsuz inamının bir ifadəsidir. Yeni Azərbaycan Partiyasının bugünkü yolu Heydər Əliyev yoldur.

Prezident İlham Əliyevin partiyaya sədrliliyi dövründə hansı dəyişikliklər olub?

- 2001-ci ildə qurultayda prezident İlham Əliyevin sədrin birinci müavini seçilmesindən sonra gənclərin partiyaya axını baş verdi, növbəti qurultayda Mehrivan xanım Əliyevanın partiya sədrinin birinci müavini seçilmesindən sonra qadınlarımızın da partiyaya inamı artmağa başladı. Ümummilli Lider haqq dünyasına qovuşandan sonra partiyaya sədrlik edən İlham Əliyevin rəhbərliyi altında beynəlxalq əlaqələrin güclənməsi, müasirləşməsi, aparıcı partiyalar ilə əməkdaşlıq məsələsi YAP-in beynəlxalq aləmdə nüfuzlu bir partiya olaraq tanınmasını şərtləndirdi. Sonuncu qurultayda təsisat dəyişikliyi, idarəetmənin müasir sisteme keçməsi ilə bağlı ciddi qərarlar qəbul olundu. Yarandığı gündən xalqın sevgisini qazanması və bu etibarı itirməməsi Yeni Azərbaycan Partiyasının ən böyük uğurudur. Bu, partiyamızın yenilikliliyindən, xalq və partiya birliliyindən irəli gəlir. Hesab edirəm ki, YAP hələ uzun illər xalqımıza xidmət edəcək.

HEYDƏR ƏLİYEV OLMASAYDI...

- Ölkədə daxili və xarici çaxnasaların olduğu dövrə Yeni Azərbaycan Partiyası yaradılmışdı, hadisələr necə cərəyan edərdi?

- Partiya yaranandan qısa müddət sonra təşkilatlanma prosesi getdi. O zaman hakimiyətdə olan Xalq Cəbhəsi və Müsavat cütlüyü hər cür maneələr törədirdi. Ancaq bu axının qar-

şısında dəyanmaq mümkün deyildi. Xalq öz xilaskarını yalnız Heydər Əli-

partiya da olmazdı. Əgər Heydər Əliyev və İlham Əliyev faktoru olmasayı, biz yəqin ki, bugünkü Azərbaycanda yaşamırıq. İndiki bütün erazilərimiz də yox idi. Azərbaycanın dünyasının inkişaf etmiş ölkələri sırasında olacağını da bilmək olmazdı. Əger partiya yaradılmışsa, bugünkü silv, güclü Azərbaycandan danışa bilməzdik. Çünkü həmin illərdə ölkənin bölünmə təhlükəsi var idi. Bu partiyanın qurulması ölkəyə siyasi mübarizə mədəniyyətini də getirdi. Ondan əvvəl partiyalar arasında sivil müxtəlif siyasi yönümlü partiyalar fəaliyyət göstərir, dövlət onlara şərait yaradır və maliyyə dəstəyi verir.

Hazırda siyasi baxışı fərqli olan insanlar da düşünlər ki, ölkədə YAP-la rəqabətə girə biləcək qədər nüfuzlu partiya yoxdur. Bunu əsas səbəbin nə ilə əlaqələndirirsiniz?

- Bu əvvəlcə İlham Əliyev faktoru ilə bağlıdır. Azərbaycan YAP-in iqtidarda olduğu dövrə tarixən keçmədiyi uğurlu bir yol keçdi. Dövlət quruldu, iqtisadiyyat bərpa olundu, müharibə dayandırıldı. Əsrin müqaviləsinin imzalanması ilə neft dünya bazarlarına nəql olunmağa başladı ve iqtisadiyyat onun üzərində quruldu. İlham Əliyevin rəhbərliyi altında ümumadxalı mehsul, dövlət büdcəsi və əhalinin pul gəlirləri artmağa başladı. 2004-cü il fevralın 11-də cənab Prezidentin Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının təsdiq ediləsi haqqında fərmanı rayonların mənzəresini dəyişdi. Biz 2011-ci ildə BMT kimi təşkilatın Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildik. Bu, Azərbaycanın dünyada qazandığı müsbət imicinin göstəricisi idi. Biz, öz hərbi sənayemizi yaratmaqla keçən il torpaqlarımızı işğaldən azad etdik. Bunları görən xalq başqa bir partiyani iqtidarda görə bilmir. Xalq kimin populist, kimin realist olduğunu yaxşı bilir. Xalq bilir ki, 30 ilə Azərbaycanda olan bütün inkişaf Yeni Azərbaycan Partiyasının sayəsində olub.

**HEYDƏR ƏLİYEV YOLU İŞƏ
ŞUŞAYA GEDƏN YOLDUR**

Vətən müharibəsindən sonra xalqın öz başçısına olan sevgisinin ikiqat artmasıyla yanaşı, müxalif tərəfdən də iqtidarı dəstekləyənlər çoxaldı...

- 2003-cü ildə Heydər Əliyev səhəti ilə əlaqədar öz namizədliyini geri götürdü. Dedi ki, onun yarımqiqliq qalan bütün işlərini İlham Əliyev baş-

çatdıracaq. Xalq isə Heydər Əliyevin inandığı qədər onun inandığı İlham Əliyevə də etimad edirdi. O vaxt Prezident seçkiləri zamanı partiyadan məsul şəxs kimi Ağsu rayonuna təhkim olunmuşdum. O zaman yeni əlif-baya keçdiyim üçün çox adam latin qrafikasını bilmirdi. Məndən soruşurdular ki, bu siyahıda Heydər Əliyevin oğlu hansıdır? Bu zaman xalq İlham Əliyevə Heydər Əliyevin oğlu olduğunu səs vermişdi. Ancaq 5 il sonra xalq İlham Əliyevə onun xalq qarşısında etimadını doğrulmasına, ölkədəki inkişafa görə səs verdi. İlham Əliyevin yolu Heydər Əliyev yoludur, Heydər Əliyev yolu isə Şuşaya gedən yoldur. Torpaqlar işğaldən azad olunanda İlham Əliyev demişdi ki, Qarabağı işğaldən azad edən gənclərin çoxu mənim ölkəyə rəhbərlik etdiyim dövrə yetişən gənclərdir. İlham Əliyevin hakimiyəti dövründə torpaqların işğaldən azad olunması onun adının tarixə həm Ali Baş Komandan kimi, həm də siyasi rəhbər kimi qızıl herflərə yazılımasına səbəb oldu. Bu müharibə 44 gündə olmadı, müharibəyə 27 il hazırlıq getdi. Qəlebəni xalq, lider və ordu birliyi bəxş etdi. Bu dövrə xalqın hər bir nümayəndəsi Orduya öz qatqısını verdi. Prezident müharibənin en qızığın vaxtlarında siyasi arenalarda bir orduya bərabər çıxışlar edirdi, xarici mediaya müsahibələr verirdi. O müsahibələrdə isə saysız-hesabsız qərəzli suallar var idi. İndi seçki keçirilərsə, bütün müxalifət namizədləri də İlham Əliyevə səs verə. Çünkü xalq üçün onun arzu və isteklərini təmin edən lider ucalardadır. Azərbaycanın bugünkü inkişafı Partiyamızın Sədri İlham Əliyevin partiya və xalq qarşısındaki misilsiz xidmətlərinin təcəssümüdür.

Bu yaxınlarda Müstəqillik dövrünün ən böyük büdcəsi təsdiqləndi. Bunu həm də partianın Zəfər ilinə bir töhfəsi adlandırmaq olarmı?

- Bu büdcə ilk Zəfər ili büdcəsidir. Büdcənin xərcləri 28 974 milyon manat, gəlirləri ise 26 milyard 407 milyon manat proqnozlaşdırılmışdır. Büdcənin əsas gəlir və xərclərinin sosial xərclər yönələsi cənab Prezidentin daxili siyasetində sosial rifahı önəm verdiyinin göstəricisidir. Gələn il əməkhaqlarının artması da inflasiyanı üstləyir. Bu o deməkdir ki, biz gələn il bundan da yaxşı yaşayacaq. Təbii ki, bu, Yeni Azərbaycan Partiyasının xalqa yeni töhfəsidir. Büdcədə sevindirici bir hal da odur ki, 2,2 milyard manat Qarabağın və Şərqi Zəngəzurun bərpa və quruculuq işlərinə ayrılmışdır. Bu il müdafiə və təhlükəsizlik xərcləri də xeyli artıb. Şübhəsiz, erməni təxribatı dayanırmış, biz Ordumuzun gücləndirilməsi üçün daimi şəkildə büdcədən maliyyə ayıracagımız. Gələn il yaşayış minimumu və ehtiyac meyari da artacaq. Hesab edirəm ki, gələn ilin büdcəsi investisiya tutumlu büdcədir.

Günel Abbas